

Müqəddəs məbəd

Kitabxanalar milli-mənəvi və mədəni xəzinəmiz olan yazılı mənbələrimizi toplayıb qoruyaraq gələcək nəsillərə çatdırıb müqəddəs məbəddir. Bu məbədlərdə onları quran, yaradan, inkişaf etdirən və təkmilləşdirərək gələcək nəsillərə, hazırda isə oxuculara çatdıran insanların özləri də müqəddəsdir, desək, yanılıyıq. Belə zəhmətkeş, öz peşəsinin ustası olan kitabxana işçilərindən biri də Azərbaycanda ən böyük kitabsaxlayıcı olan M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşı Dilşad Şaban qızı Sadıqovadır. Onu 44 ildir ki, yaxından tanıyıram. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinin hazırlıq kursunda bir partanı paylaşmışıq. Hər ikimiz həmin universitetin kitabxanachılıq fakültəsini kitabxanasünaş-bibliograf ixtisası üzrə bitirmişik. 1977-ci ildə mən Memarlıq və İnşaat Universitetinin kitabxanasında, 1978-ci ildə isə o, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında ixtisasımız üzrə işə başlamış.

Uzun illər ərzində iş ciddi mü-

nasibəti, öz üzərində çalışması, yüksək məsuliyyəti sayəsində kollektivin hörmətini qazanan Dilşad xanım kitabxanachı vəzifəsindən şöbə müdiriyyəti vəzifəsinədək yüksəlib. İxtisasını daim təkmilləşdirməyə can atan D.Sadıqova Kitabxanaların avtomatlaşdırılması və "Power Point" kurslarını bitirib. Kitabxanalar üzrə keçirilən bir sıra beynəlxalq seminar-müşavirələrin və konfransların iştirakçısı olub. 2006-2009-cu illərdə Mədəniyyət üzrə informasiya şöbəsinin, 2009-2016-cı illərdə isə Analitik elektron məlumat bazasının təşkili şöbəsinin müdiri vəzifələrində çalışıb. Bu şöbə Milli Kitabxanada ən əhəmiyyətli şöbələrəndən biri olub soruq-informasiya xidmətinə həyata keçirir. Şöbənin başlıca məqsədi və vəzifəsi kitabxanaya daxil olan dövrü mətbuat səhifələrindən respublikamıza aid Azərbaycan və rus dillərində dərc edilən aktual məqalələri - ölkənin ictimai-siyasi-mədəni həyatında baş verən hadisələri, əlamətdar və tarixi günləri,

elmin müxtəlif sahələrinə aid materialları araşdırıb ən yeni təsvir vasitəsindən istifadə etməklə VİRTUA sistemində analitik yazılışını və tam mətnini Elektron kataloqda yerləşdirməkdir. Şöbə bu xidməti ilə Milli Kitabxananın saytı vasitəsilə respublikamızın ayrı-ayrı regionlarında və bir sıra xarici ölkələrdə insanların gündəlik məlumatlanmasını təmin edir. Bundan başqa şöbə hər ay "Mədəniyyət, incəsənət, turizm, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq haqqında yeni ədəbiyyat" adlı cari bibliografik informasiya göstəricisini hazırlayaraq nəşr etdirir. Həmin göstəricinin redaktorlarından biri D.Sadıqovadır.

Dilşad xanımın rəhbərlik etdiyi bu şöbə müasir və mürəkkəb iş prosesinin öhdəsindən daim bacarıqla gəlir, oxucular yeni ədəbiyyatlarla vaxtında məlumatlandırılır. D.Sadıqova özünə və işçilərinə qarşı tələbkardır. O, şöbə müdiri kimi gündəlik işlərin vaxtında və yüksək səviyyədə təhvil verilməsinə daim nəzarət edir. Bu xüsusiyyətlərinə görə rəhbərliyin və iş yoldaşlarının rəğbətini qazanıb.

Milli Kitabxanada nail olduğu yüksək etimadın və işgüzarlığın nəticəsində o, kitabxanada ictimai vəzifə kimi Gender bərabərliyi və qadınlarla iş komissiyasının sədri seçilib. Bu vəzifədə işlədiyi müddətdə kitabxananın Həmkarlar təşkilatının xətti ilə əlillərə, kimsəsizlərə və azyaşlı uşaqların cəzaçəkmə məntəqəsində maddi və mənəvi ehtiyacı olanlara yardım göstərmişdir. Milli Kitabxanada bayramların və əlamətdar günlərin təşkil edilməsində, yazıçı-şairlərlə, sənət adamları ilə görüşlərin keçirilməsində, digər ictimai işlərdə Dilşad xanımın xidmətləri dənilməzdir.

Dilşad xanım, eyni zamanda incəruhlı xanımdır. Onun qələmə aldığı şeirlər vaxtaşırı mətbuatda dərc edilir. O, 2009-cu ildə nəşr edilən "Yusif Heydər oğlu Məmmədəliyev" bibliografiyasının ixtisas redaktoru, "Ömrün yaradıcılıq anları" bibliografiyasının tərtibçisidir.

Dilşad xanım etibarlı dost, mehriban, gülərz xanım, xeyrəşərə yarayan iş yoldaşdır. Yüksək insani keyfiyyətləri ilə kollektive



nümunədir.

Bu illər ərzində Onun Milli Kitabxanadakı fəaliyyəti rəhbərlik tərəfindən yüksək dəyərləndirilib. O, Fəxri fərmana, təşəkkürnamələrə və pul mükafatlarına layiq görüldü və 2013-cü ildə Milli Kitabxananın 90 illik yubileyi ilə bağlı "Tərəqqi" medalı ilə təltif edilib.

Ömrünün müdrik çağlarını yaşayan Dilşad xanım Milli Kitabxanada bu gün də eyni həvəslə çalışır, gündəlik vəzifəsini yerinə yetirməklə yanaşı, iş təcrübəsini yeniyetmə işçilərə başlayan gənclərə həvəslə öyrədir.

ƏDİLƏ QOCAYEVA.